



Elnarə AKİMOVA

90 - Ədəbi gəndlik

Ədəbiyyat İnstitutu yalnız elmin laboratoriyası olmaqla kifayətlənməyib.

Müasir yaradıcılıq tendensiyalarının öyrənilməsinə maraqlı olub, ədəbi prosesin dominant mövzularının müəyyənləşməsində aparıcı rolunu oynayıb, mühitdə müəyyən rezonans yaradan əsərləri müzakirə etməklə onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə gətirib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun - bu qüdrətli elm ocağının, intellekt və idrak məbədinin 90 yaşı tamam olur. Az qala bir əsrə sığışmağa az qalan dövrün təlatümlərini, ağrı və sevinclərini daşıyır özündə. Cəmiyyətin bütün meridianları, həlliəcili prosesləri Ədəbiyyat İnstitutunun təleyindən keçib. 37-ci ilin qanlı repressiyasını da görüb, İkinci Dünya müharibəsinin fəci və dramatik ab-havasını da adlayıb, amma elmi gücünü təsdiq etmək prosesində hər zaman prioritet olmayı bacarıb.

Ədəbiyyat İnstitutu yalnız elmin laboratoriyası olmaqla kifayətlənməyib. Müasir yaradıcılıq tendensiyalarının öyrənilməsinə maraqlı olub, ədəbi prosesin dominant mövzularının müəyyənləşməsində aparıcı rolunu oynayıb, mühitdə müəyyən rezonans yaradan əsərləri müzakirə etməklə onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə gətirib.

Ədəbiyyat İnstitutu bəlkə də yeganə elm ocağıdır ki, buranın dəhlizində belə ədəbiyyat rayihəsi saçıldırdı. Ən qızışın mübahisələr, ədəbi polemikalar şöbələrdən, iclas zallarından başlayıb dəhlizlərə qədər uzanırdı. Bu gün dəhlizdəki seyrəklik xüfət doğurur insanda, bir zaman şüx səsini eşitdiyimiz alımlarımızın sırasını seyrələn görəndə kövrəlməyə bilmirik. "Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı"... Həyat öz axarında davam edir, əlbəttə. Institutda çalışan böyük qism alımlar var ki, varlış haqqına tapınaraq, bu elm məbədinin süntunları altına ciyinlərini dayayıb yola davam edirlər. Bu gün Ədəbiyyat İnstitutunda çox yeniliklərə imza atılıb. Yalnız buru demək yetər ki, son illərdə elmi-ədəbi mühitin dinamikası, hərəkət mexanizmini stimullaşdırılan işlər İsa Həbibbəylinin adı ilə bağlıdır: açılan yeni şöbələr, nəşr olunan kitab və jurnallar, xarici ölkələrlə davamlı əməkdaşlığı atılan imzalar, beynəlxalq konfranslar, yubiley tədbirləri, elmi sessiya və yaradıcılıq müsəvirişləri və s. Bura alimin ədəbiyyat tarixçiliyi və müasir ədəbi proseslə bağlı davamlı fəaliyyətini, öz ruhu, forması və poetik pafoşu olan məqalələrini, geniş mövzu dairəsi və nəzəri maraq əhatəsi olan araşdırma rəməti əlavə etsək, sələflərə uzanan ideya-nəzəri bağlılığı görmək çətin olmaz.

İsa müəllimin gözəl bir ənənəsi var. Dünyasını dəyişmiş insanların yubiley tədbirlərində həmin şəxsin kitabını, yaxud haqqında hazırlanmış kitabı çap etməklə kifayətlənmir, onların qəbrini yad etmək, ruhuna dualar oxumaq da başlanan yubiley

gününün ritualı qismində müəyyənləşir. Axı Ədəbiyyat İnstitutunun elmi arsenalını, güc bazasını yaradan alımların bir qismi artıq o biri dünyaya köç edib. Unudulmaz Məmməd Arif Dadaşzadə, Məmməd Cəfərov, Mirəli Seyidov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Kamal Talibzadə, Şamil Salmanov, Nazif Qəhrəmanlı, Arif Əmrəhəoglu, Aydın Dadaşov, Vəli Osmanlı, Bayram Ağayev, Zaman Əsgərli, Bəhlul Abdulla, Şamil Vəliyev... Onların mənəvi diriliyini bu gün - Ədəbiyyat İnstitutunun 90 illik yubiley təntənəsinə yaşadığımız ab-havada daha dərinindən hiss edirik. Bu alımların qoyduqları irlə bizim üçün ədəbi yaddaşdır, bu irlə qüdrətli alımlarımızın ədəbi talepleri və tarixləri yaşayır. Öz yaradıcılığı ilə müəyyən epoxa təşkil edən bu ədəbiyyatşunaslar, hansısa dövrün ədəbi proseslərinin təşəkkül, axtarış və uğurlarını təmsil edən simadırlar.

Onlar, ilk növbədə, ədəbiyyata sevginin, sədaqətin sabitliyi ilə dəyərli idilər. Bütün çətinliklərə baxmayaraq, institut şöbələrinin bir hücrəsinə sığınib fədakar bir yoluñ yolcusuna çevrilək qürur duyurdular. Etiraf edim ki, bu, yalnız onların özlərinə deyil, elmə ilk addimlarını atan biz gənclərə də stimul verəcək amil idi. Biz bu dəyərli alımlardən yalnız elmi biliklər əxz eləmədik, ədəbiyyat sevdasına tutunmağın necə əvəzsiz bir duygu olduğunu inanaraq yola çıxdıq. Bu gün həmin alımların kitabları sayısında klassik ərisimizə sahib çıxıraq, XX əsrə tarixi-tipoloji vahid olaraq bütöv, sistemli nəzər yetirə bilirik. Onların hər birinin ömür yolu, yaradıcılığı ədəbiyyatşunaslığımızın tərcüməyi-halini təşkil edir, ümumilikdə ədəbiyyatımızın keçdiyi yol, onun təşəkkül və inkişaf mərhələləri haqqında təsəvvür yaratmağa geniş imkanlar açır. Bir də müstəqillik dövrü ədəbiyyatı... Cari ədəbi proses. Ədəbiyyatın isti qanı kimi dövr edən bir mərhələnin içində olmaq məsuliyyəti.

* * *

İsa müəllimlə ilk dialoqumu hər zaman xatırlayıram. İnstituta direktor təyin olunduğu 2013-cü ildə tanışlığ üçün şöbələrə bir-bir daxil olub maraqlanır, alımların teklif və arzularını dinləyirdi. O zaman "Müasir Azərbaycan ədəbiyyatı" adlanan şöbəmizə daxil olanda bir xahişimi səsləndirdim. Dediim ki, "ilin ədəbi yekunları" ilə bağlı məruzələrin materialları sistemli

işq üzü görmür. Kimin hara əli yetirsə orda çap etdirir. Bir zamanlar çap olunan "Ədəbi yekunlar" kitabını təkrar bərpa etmək yaxşı olar. İsa müəllim ordaca söz verdi ki, hər il ədəbi yekunlarla bağlı elmi yaradıcılıq müşavirəsi keçiriləcək, həm də məruzələrin toplandığı kitab çap olunacaq. Vədina əməl etdi. Biz ötən il Azərbaycan Yaziçılar Birliyində "İlin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsinin 10 illiyini qeyd etdik. Məruzələrin yer aldığı kitablari sərgilədik. İsa Həbibbəylinin institutun hesabına çap etdirildiyi elmi jurnallar, onların davamlı çapı, ölkənin bütün dissertant və doktorantlarının elmi məqalələrinin burda işq üzü görməsi elm namino görülən işlərin sırasındadır. Bura "Sənətkarın elmi pasportu" seriyasından çap olunanları, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vəqif və başqa klassiklərin həyat və yaradıcılıq yolunu hərtərəflə araşdırıran tədqiqat nümunələrini, "Molla Nəsroddin" jurnalının oncildiliyinin yenidən nəşri ilə yanaşı, "Molla Nəsroddin" ensiklopediyasının da hazırlanmasını, son olaraq böyük zəhmət və göz nuru bahasına başa gələn, Azərbaycan milli mətbuatı tarixində mühüm yero və rola malik "Ziyayi-Qafqaziyə" qəzətinin transfonliterasiyasının "Ziyayı Qafqaziyə (1880-1884)" adlı kitab şəklinde çapını əlavə eləsək, böyük bir mənzərə yaranar.

İsa Həbibbəyli yeniliklərə açıq insandır. Ədəbiyyatşunaslıqla ədəbi prosesin yaxınlaşmasına, qaynayıb qarışmasına əlaşlı ədəbiyyatşunaslardandır. Bu da onun ədəbiyyatı vahid, sistemli mexanizm kimi bütöv görmek əzmindən doğur. Alimin hər il artıq ənənəyə çevrilmiş "Ədəbi yekunlar"la bağlı elmi-yaradıcılıq müşavirəsinə marağın da onun cari ədəbiyyatı gündəmdə saxlamaq istəyindən hasilə golur. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsinə, onun bütün tərkib və parametrləri ilə görünməsinə əlahiddə maraq göstərir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ikicildiyinin hazırlanması, Heydər Əliyevin 95 illiyi ilə bağlı ikicildik "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklilikdən idealə", 100 illiyi ilə bağlı "Azərbaycan ədəbiyyatında vəton və dövlətçilik məfkurosunun intibahı - Heydər Əliyevdən İlham Əliyevə" kitabları, yaxud müasiri olduğu şair və yazıçıların yeni əsərlərinə mütəmadi diqqəti onun eli yaradıcılığının prioritəti istiqamətlərin-

dəndir. Bu gün akademiya sistemindəki rəhbər fəaliyyəti də həmin missiyanın davamıdır, islahat və iş əzminin daha geniş masstabda təzahürü üçün açılan imkanın realizəsi, əldə olan səlahiyyətin ləyaqət səviyyəsində təmsilidir.

* * *

Bir qədər də Institutda on gənc şöbələrindən olan "Uşaq ədəbiyyatı" şöbəsindən bəhs etmək yerinə düşər. "Uşaq ədəbiyyatı" şöbəsi 2018-ci ilin noyabrında, İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılıb. İsa müəllim Prezident İlham Əliyevin apardığı siyaset nəticəsində aparıcı ölkələrdən birinə əvvəlmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli əsas problemlərdən biri olduğunu daimi səsləndirirdi. Bunu 2018-ci ilin 8 fevralında keçirilən Yeni Azərbaycan Partiyasının VI Qurultayında ölkə başçısı İlham Əliyevin özü də xüsusi olaraq bir daha vurğulamış, milli ruh sahib, təməlli, sağlam əqidəli, dürüst, layiqli, dövlətinə və xalqına sədaqətli nəsil yetişdirməyi vacib məram kimi irəli sürmüdü. Yeni nəslin yetişməsində uşaq ədəbiyyatı, uşaq müsiki, folklor, təsviri inəcənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvədo öyrənilməsi üçün inkişafına tökan verilənə baxımında müstəqillik dövrünün yeni tipli uşaq ədəbiyyatının yaranması vacib idi. Şöbə yaranana qədər Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülmüşdü. 28 yanvar 2015-ci ildə "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri" nə həsr olunan müşavirənin keçirilməsi, bu ədəbiyyatın təbliği və problemlərinin gündəmə gətirilməsi istiqamətində dinamikliyin yaranmasına rəvac verdi. Tək onu demək ki, yaradırdı ki, hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müsəviroşunda bu sahəyə dair silsilə məruzələr dinlənir. Bu məruzələr uşaq ədəbiyyatının inkişaf qanunu güngülü ilə bağlı müəyyən fikir hasil etməyə, ümumiləşdirmələr aparmağa imkan yaradır.

Uşaq ədəbiyyatının əslində, məfkurəmizin teməlində dayanan bir sahə olduğunu hiss edərək necə əhəmiyyətli bir missiya ilə məşğul olmaq qənaəti bizi ruhlandırın əsas amildir. Şöbə olaraq, gördüyüümüz işlərə bu kontekstdən nəzər yetiririk. Məfkurəyə, milli ruhu, milli ideala xidmət

yəşl

Yəni Azərbaycan uşaq ədəbiyyatında azərbaycanlıq möfkurəsi. Bu ideologiyadan da üstün bir dəyərdir.

Bəş il ərzində gördüyüümüz işlər sərənəti bitmiş olanları da var, davamını gözləyənlər də. 2019-cu il oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birləşkiliyi ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunu keçirməyə müvəffəq olduq. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətinə bir məramın, bir missiyanın ətrafına cəm edərək uşaq ədəbiyyatının ortaq problemləri ətrafında müzakirə apardıq. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxistandan, Makedoniyanadan, Pakistan'dan, Kipr'dan və digər ölkələrdən qonaqlar qatılmışdı. Uşaq ədəbiyyatının ümumi dəyərlərinin, problemlərinin öyrənilməsi istiqamətində bu, çox əhəmiyyətli məqam idi.

Bundan başqa şöbə olaraq, İnstitutumuzda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən "Şəxsiyyətin pasportu" seriyasından Xanimana Əlibəyli haqqında "Uşaq ədəbiyyatında Xanimana Əlibəyli imzası", Tofiq Mahmud haqqında "Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası" kitablarını meydana qoymuş ki, burada onların şeirləri, poemaları, dramaturgiyalarının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çətlərini ehtiva olunur.

Daha bir məqama toxunmaq istəyirəm. Hər bir sahənin mənzərəsi onun çağdaşlığı ilə vəhdətdə daha aydın görünür. Bu mənada, hazırkı uşaq ədəbiyyatı nümunələrini mütomadi izləyir, yeniliklərə həssas yanaşırıq. "Ədəbiyyat qəzeti" 2021-ci ildə 1 iyun "Uşaqların Beynəlxalq müdafiəsi günü" ilə əlaqədar qəzeti bir sayını bütünlükdə "Uşaq ədəbiyyatı"na həsr etmişdi ki, burada əsas işi bizim şöbə gördü. Müsahibələr, reportajlar hazırlanmış, təhlil yazıları ilə çıxış etdik və s. Redaksiyaya iki dəfə müxtəlif qonaqlar dəvət edib uşaq ədəbiyyatının problemlərini "Müzakirə saatı"na çıxarmışıq.

Bir məqamı da deyim. F.Köçərli adına Respublika Uşaq kitabxanası, AYB Uşaq ədəbiyyatı bölməsi, müxtəlif nəşriyyatlar şöbə ilə daim əlaqədədirler. Yazarlarımız yeni yazdıqları nümunələri təqdim edirlər, çapa getmədən önce mətnlərin bədii-estetik səviyyəsi barədə müzakirələrimiz olur. Hər il Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən Bakı Beynəlxalq Kitab sərgilərində uşaq ədəbiyyatına ayrılmış panellərdə şəbəmiz aktiv və davamlı iştirak edir. 2022-ci ildə "Uşaq ədəbiyyatında Zəfər diskursu" mövzusunda müzakirədə, 2023-cü ildə Firdun bəy Köçərlinin yenidən çap olunmuş "Balalara hədiyyə" kitabından təqdimatında əsas məsuliyyət Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin üzərinə düşmüdü.

Öten il Türkiyənin Milli Eğitim Bəkanlığı, Pamukkale Universiteti ilə pers-

pektivli bağantwortalarım sayesində müstəqil-liyimin 30 illiyi ilə əlaqədar "Türkiyə və Azərbaycan çocuk ədəbiyyatı" adlı kitab hazırladıq. Mənim tərtibciliyim əsasında işq üzü görmüş bu kitabda son otuz ildə müstəqilliyyət, istiqlal mövzusuna dair ya-zılmış müxtəlif janrlı en yaxşı uşaq ədəbiyyatı nümunələri yer aldı.

Hazırda "Şəxsiyyətin pasportu" seriyasından uşaq yazarı Zahid Xəlilin həyat və yaradıcılığı üzərində çalışırıq. Amma qarşımızda dayanan ən mühüm məsələ "Uşaq ədəbiyyatı tarixi"ni yazış ərsəyə gətirməkdir. Şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının tarixini, immanent inkişaf qanuna uyğunluğunu, tarixi və müsəsiliyini dərk etmək baxımından həm meydanda olan elmi-nəzəri tədqiqat işlərini, həm də uşaq ədəbiyyatı ilə bağlı folkloran bu günümüzədək yazılış çoxsaylı bədii yaradıcılıq nümunələrini izləmək, araşdırmaqla məşğul olmuşuq. Elə bu araşdırmaların nəticəsi olaraq, şəbəmizin iki əməkdaşı - Gülnar Qəmbərova "Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü" (2023), İlhamə Ağazadə "Uşaq ədəbiyyatında milli özündərk və azərbaycanlıq" (2024) monoqrafiyalarını hasılı gətirdilər. İndi qarşıda dayanan əsas məqsəd uşaq ədəbiyyatının sistemli tarixini yazmaqdır. Bunsuz predmetin çağdaşlığını vermək, müasir uşaq ədəbiyyatını bütün tərkib və parametrləri ilə təhlil etmək mümkün deyil və belə bir köklü sahənin tarixiliyinə varmaq onun bu günü ilə bağlı dəqiq analiz vermək baxımından çox vacib, hətta deyərdim zəruri amildir. Ona görə də uşaq ədəbiyyatının tarixi üzərində məsuliyyətlə işləməyə çalışırıq. Burada folklor, klassik ədəbiyyat, XX əsrin əvvəli, sovet dövrü Azərbaycan uşaq ədəbiyyatı və müstəqillik dövrü uşaq ədəbiyyatının bütün mənzərəsini verməyə çalışacaqıq. Uşaq ədəbiyyatının elmi müstəvidə daha dərindən öyrənilməsi əsas hədəfimizdir.

* * *

Bir də həyatımızdan, taleyimizdən keçən insanlar var... Mənim üçün bu şəxslərdən biri Yaşar Qarayevdir. Ömrümün sonuna qədər munis duyğularla xatırlayağım, şəxsiyyətini də qələminin mükməlliyi qədər sevdiyim doğma insan. 2001-ci ilin 4 iyun günü son ümidi kimi qapısına gələn bir gənc qızı səbirlə dinlədiyi, ona sonsuz qayğı və həssaslıqla yanaşlığı, aspirantura pillələrinə adlamasına şəffaf şərait yaratdığı üçün. Onunla cəmi bir il birləşdə çalışmaq imkanım oldu. Amma bu bir ildə sonsuz ədəbiyyat sevgisi, fədakarcasına ədəbiyyata adanmış özür, təəssübkeşlik duyğusu görüb- götürdüm ondan. Mənim Ədəbiyyat İnstitutuna da, elmin geniş auditoriyasına da yolum belə başladı. Yaşar Qarayevdən... Yaşar Qarayevlə... Ədəbiyyat İnstitutunun yubiley gününün keçirildiyi tarix martın 4-ə təsadüf edir. Martın 5-i isə Yaşar Qarayevin doğum günüdür. Yaşasayıdı 88 yaşı tamam olacaqdı. Amma sevimli müəllimi Məmməd Cəfərə həsr etdiyi "Bir ömrün işqları" əsərində qeyd etdiyi kimi, "böyük şəxsiyyətlərin ömrü dünyası həmişə bir fəsildə yaşarı: əbədi gənclikdə!". Bu gün bu mötəbər fikri bədii fikrin inkişafında, ideya-məfkurəvi düşüncənin intibahında tarixi xidmətləri olan 90 yaşı Ədəbiyyat İnstitutuna da aidləyib "əbədi gənclik yaşın mübarək olsun", - deyirəm.